

**“Təsdiq edilmişdir”  
Azərbaycan Respublikasının  
Milli Depozit Mərkəzinin  
Müşahidə Şurasının  
28 dekabr 2018-ci il tarixli qərarı  
(MŞ-11-2018 №-li protokol)**

**Sədr \_\_\_\_\_ C.Nəzərov**

M/Y

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının 23.05.2018-ci il tarixli 05 nömrəli iclas protokolunun qərarı ilə təsdiq edilmiş “Ticarətsonrası sistemin təşkili və klirinq fəaliyyəti ilə bağlı əməliyyatlara dair Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin daxili Qaydaları”na

**Əlavə və dəyişikliklər**

Klirinq fəaliyyəti zamanı aparılan əməliyyatlar zamanı risklərin tənzimlənməsi ilə bağlı “Ticarətsonrası sistemin təşkili və klirinq fəaliyyəti ilə bağlı əməliyyatlara dair Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin daxili Qaydaları”nın (bundan sonra bu Qaydalar) 10-cu bəndi aşağıdakı qaydada yeni redaksiyada verilsin:

**10. İnvestisiya şirkətləri tərəfindən öhdəliklərin icra edilməməsi.**

10.1. İnvestisiya şirkəti bu Qaydaların 6.4.2-ci bəndində uyğun olaraq hesablanmış öhdəliklərini bu Qaydaların 4.1.2-ci bəndində göstərilən reqlamentdə qeyd olunan vaxtda tam olaraq icra etmədikdə və ya maliyyə girovu əsasında açılmış klirinq limiti üzrə təminat məbləği MDM-in müəyyən etdiyi məbləğdən aşağı düşdükdə, MDM tərəfindən üzvü olan investisiya şirkətinə məbləğin artırılması üçün təminatı artırma tələbini elektron qaydada göndərilir.

10.2. İnvestisiya şirkəti təminat tələbinin alınması barədə MDM-ə təsdiq cavabı göndərməlidir.

10.3. Təminatı artırma tələbini investisiya şirkəti 1 (bir) iş günü ərzində yerinə yetirmədikdə, həmin investisiya şirkəti defolt edilmiş sayılır və klirinq təşkilatı tərəfindən defolt prosedurları işə salınır:

10.3.1. öhdəliklərin icra olunmaması faktı barədə Maliyyə Bazarlarına Nəzarət Palatası və ticarət sonrası sisteminin digər iştirakçıları məlumatlandırılır;

10.3.2. öhdəliklərini icra etməyən investisiya şirkətinin klirinq limiti ləğv olunur;

10.3.3. öhdəliklərini icra etməyən investisiya şirkətinin öz öhdəliklərini icra edənə qədər yeni əməliyyatlar aparmasına yol verilmir.

10.4. Klirinq təşkilatı investisiya şirkətlərinin klirinq hesabında müəyyən edilən zəmanətləri aşağıdakı ardıcılıqla istifadə edir:

10.4.1. əvvəlcədən deponentləşdirilən pul vəsaitlərinin investisiya şirkətinin öhdəliklərinin icrasına yönəldilməsi;

10.4.2. klirinq hesabındakı əvvəlcədən deponentləşdirilən pul vəsaitləri kifayət etmədikdə, bank zəmanəti əsasında açılmış klirinq limiti olduqda zəmanəti vermiş bankdan pul vəsaitlərinin alınması və investisiya şirkətinin öhdəliklərinin icrasına yönəldilməsi;

10.4.3. bank zəmanəti əsasında investisiya şirkətinin öhdəliklərinin icrası mümkün olmadıqda, öhdəliklərin sığortalanması qarşılığında açılmış klirinq limiti olduqda sığorta şirkətindən sığorta məbləğinin alınması və investisiya şirkətinin öhdəliklərinin icrasına yönəldilməsi;

10.4.4. bank zəmanəti və ya sığorta limiti kifayət etmədikdə, maliyyə girovu qarşılığında klirinq limiti açıldıqda girov predmetinin özgəninkiləşdirilməsi, satışı və satışdan əldə olunan vəsaitlərin investisiya şirkətinin öhdəliklərinin icrasına yönəldilməsi;

10.4.5. maliyyə girovunun istifadəsi zamanı əldə edilmiş vəsait kifayət etmədikdə, klirinq fondunun (mövcud olduqda) vəsaitlərindən istifadə olunması;

10.4.6. klirinq fondunun vəsaitləri kifayət etmədikdə klirinq təşkilatının vəsaitlərindən istifadə edilməsi;

10.4.7. investisiya şirkətinin müflisləşdirilməsi və öhdəlik həcmində əmlakının özgəninkiləşdirilərək satılması və satışdan əldə olunan vəsaitin öhdəliyin icra olunması üçün yönəldilməsi.

10.5. Defolta uğramış investisiya şirkəti öhdəliyinin ödəmə vaxtından asılı olaraq Investisiya şirkətinə müqavilə ilə müəyyən edilmiş cərimə tətbiq edilir.

10.5.1. cərimə faizinin məbləği, defolt vaxtından sonra müqavilə ilə müəyyən edilmiş son vaxt həddinədək investisiya şirkəti tərəfindən öhdəliyin konkret hansı vaxtda ödədiyindən asılı olur.

10.5.2. cərimə faizi Mərkəzi Bankın təyin etdiyi faiz dəhlizi çərçivəsində təyin edilir.

10.5.3. investisiya şirkəti ödənişi hesablaşma gününün sonuna çatdırsa, bu zaman üzvə cərimə tətbiq edilmir.

10.5.4. əgər Investisiya şirkəti 3 ay ardıcıl defolta uğrayıbsa, 10.5.1. bəndinə uyğun olaraq MDM cərimə faizinin yuxarı həddini təyin edir.

10.5.5. investisiya Şirkətinin cərimə faizləri, icra etmədiyi öhdəliklərlə bir yerdə, 10.4. bəndində göstərilmiş ödənişlərə daxil edilməklə tutulur.

10.5.6. ticarət üzrə defolt hadisəsi investisiya şirkətinin deyil, klirinq və hesablaşma sistemində və ya ödəniş sistemlərində baş vermiş nasazlıq ucbatından olduğu halda üzvlər tərəfindən cərimə ödənişləri edilmir.